

Q R A R

Bakı şəhəri

27 fevral 2015-ci il

258

24 fevral 2015-ci il

19/3

*Ali məktəblərləri arasında ümummilli lider
Heydər Əliyevin anadan olmasının 92-ci
ildönümün həsr olunmuş bədii yaradıcılıq
festivalının keçirilməsi barədə*

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyin ayrılmaz tərkib hissəsi və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində, eyni zamanda yabançı təsirlərdən xilas olmasında, saflaşmasında böyük öndərimiz Heydər Əliyevin çox böyük və vəzəfsiz xidmətləri olmuşdur. 2015-ci ilin mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil çiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəblərini milli və təpərvərlik, mədəniyyət, incəsənət, milli adət-ənənələrimizə hörmət ruhunda təbii etməklə, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üz çıxarmaq və inkişaf etdirməklə məqsədlənir.

Q R A R A L I R:

1. Ali məktəblərləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümün həsr olunmuş bədii yaradıcılıq festivalı keçirilsin.

2. Ali m kt b t l b l rinin b dii yaradıcılıq festivalı Az rbaycan Respublikası T hsil Nazirliyi v Az rbaycan T hsil çil ri Azad H mkarlar ttifaqı Respublika Komit sinin birg t dbiri sayılsın.
3. Ali m kt b t l b l rinin b dii yaradıcılıq festivalı 2015-ci ilin mart-aprel aylarında keçirilsin.
4. Festival qalibl rinin yekun konserti 2015-ci ilin may ayının birinci ongünlüyünd keçirilsin.
5. B dii yaradıcılıq festivalının sasanması (lav 1), T kilat Komit sinin t rkibi (lav 2) v Münsifl r hey ti üzvl rinin (lav 3) siyahısı t sdiq edilsin.
6. Respublika T kilat Komit si, ali t hsil mü ssis l rinin r hb rl ri, t l b h mkarlar ittifaqı komit l rinin s drl ri:
 - festivalın yüks k s viyy d keçm si üçün t l b l r lazımı raitin yaradılmasını;
 - bu q rarla t sdiq edilmi sasanm nin rtl rin uy un olaraq festivalın keçirilm sini;
 - h r bir ali m kt b yekun konsertini televiziya kanallarında i ıqlandırılmasını t min etsin.
7. B dii yaradıcılıq festivalının keçirilm si il ba lı t r fl r öz üz rin götürür:
 - 7.1. **T hsil Nazirliyi**
 - Festival qalibl rinin yekun konsertinin keçirilm si üçün Musiqili Komediya Tetarının icar y götürülm sini;
 - 7.2. **Az rbaycan T hsil çil ri Azad H mkarlar ttifaqı Respublika Komit si**
 - Festivalda 1-ci, 2-ci v 3-cü yerl r layiq görül nl r h diyy l rin alınmasını;
 - Diplomların, d v tnam l rin hazırlanmasını;
 - Münsifl r Hey tinin s drin 500 manat, üzvl rin 300 manat, yekun konsertin qurulu çu-rejissoruna 300 manat m bl ind pul mükafatının verilm sini;
8. T r fl r Festivalın keçirilm si v qalibl rin mükafatlandırılması il ba lı x rel r smetasını hazırlayıb 15 gün müdd tind t sdiq etsinl r.
9. T hsil Nazirliyinin M kt bd nk nar f aliyy tin t kili öb si v Az rbaycan T hsil çil ri Azad H mkarlar ttifaqı Respublika Komit sinin M d ni-kütl vi

v idman i l ri öb si bu q rardan ir li g l n v zif l rin yerin yetirilm sini t min etsinl r.

10. T hsil Nazirliyinin v Respublika Komit sinin müvafiq öb l ri q rar v lav l rin «Az rbaycan mü llimi», «T hsil i çisi» q zetl rind , «T hsil x b rl ri» m cmu sind d rc olunmasını v nternet s hif l rind yerl dirilm sini t min etsinl r.

11. Q rarın icrasına n zar t nazir müavini F.Qurbanova v s dr müavini . sg rova h val olunsun.

**Az rbaycan Respublikasının
t hsil naziri**

**Az rbaycan T hsil çil ri Azad
H mkarlar ttifaqı Respublika
Komit sinin s dri**

Mikayıl Cabbarov

S ttar Mehbalyev

Ali m kt b t l b l ri arasında keçiril c k b dii yaradıcılıq festivalının

S A S N A M S

I. B dii yaradıcılıq festivalının keçirilm sinin saslandırılması v m qs di

B dii yaradıcılıq festivalının keçirilm sinin sas m qs di t l b l ri milli v t np rv rlik, m d niyy timiz , inc s n timiz , milli ad t- n n l rimiz hörm t ruhunda t rbiy etm k, onların b dii-estetik s viyy sini yüks ltm k, m d ni h yat t rzinin formala dırılması i in köm k göst rm k, inc s n t v m d niyy timizin ayrı-ayrı s n t növl ri üzr istedadlı g ncl rin üz çıxarılması, onların qabiliyy tl rinin inki af etdirilm sin d st k verm kdir.

II. Baxı -müsabiq nin rtl ri v keçirilm qaydası

1. Festivalda T hsil Nazirliyi sistemind ki ali m kt bl rin (musiqi t mayüllü ali m kt bl r istisna edilm kl) yani öb l rind t hsil alan t l b l rd n ibar t özf aliyy t yaradıcılıq kollektivl ri, d rn k v studiyaları, onlardakı solo ifaçılar, h v skar mü nni, r qqaslar, b dii qira tçi, musiqiçil r i tirak ed bil rl r:

- orkestr v ansambllar (xor, xalq çal ı al tl ri, estrada, vokal-instrumental, simli al tl r, a ıqlar v s.)
- r qs kollektivl ri (milli, müasir, bal, xoreografiya v s.)
- solo ifaçılar (b dii qira tçil r, musiqi al tl rind çalan f rdi ifaçılar, solo oxuyanlar v s.)

Kollektiv v solo ifaçıların çıxı larında folklorumuzdan, klassikl rd n, müasir air v b st karların s rl rind n istifad etm kl yana ı, do ma v t nimiz m h bb t, torpaqlarımızın azadlı ını v bütövlüyünü t r nnüm ed n s rl r d geni yer verilm lidir.

2. Festivalın müt kkil keçirilm si, o cüml d n sasnam nin rtl rin uy un olaraq kollektivl rin v solo ifaçıların arasından f rql n n namiz dl ri seçm k m qs dil h r bir ali m kt bd münsifl r hey ti yaradılır.

3. Festival 2 m rh l d keçirilir.

Festivalın I m rh l si 2015-ci ilin mart ayında ali m kt bl rd yaradılmış Münsiflər Heyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə yerli rd aparılır.

Ali m kt bl rd yaradılmış münsiflər heyəti:

– müvafiq tədris müəssisələrinin bədii-özfəaliyyət kollektivlərinin, solo ifaçıların baxımını keçirərək, Festivalın II m rh l si üçün namizdləri seçir.

Festivalın I m rh l si 2015-ci ilin mart ayında ali m kt bl rinqə akt zallarında konsert proqramları ilə yekunlaşacaqdır.

4. Festivalın I m rh l sind müvafiq qiyətli iştirak etmə və müvafiq Münsiflər Heyəti tərəfindən seçilmiş kollektiv və solo ifaçılar II m rh l d iştirak etməklə üçün 2015-ci il aprelin 1-nə qədər bu qərarla təsdiq edilmiş münsiflər heyətinə təqdim edilir.

III. Festivala yekun vurulması

1. Münsiflər heyəti:

– II yekun m rh l yə təqdimatla gələn kollektivlərin və solo ifaçıların baxımını keçirir, baxım müsabiqələrinin qaliblərini seçərək onların yüksək yaradıcılıq məharəti ilə yanaşı, onların səhnədə niyyəti, geyimlərini və s. nəzərlər.

– qalibləri müyyənləşdirir.

2. Kollektiv və solo ifaçıların II m rh l d iştirakını müvafiq ali m kt bl rinqə rəhbərliyi və tələbəhəmkarlar ittifaqı komitələri təmin edir.

3. Festivalın II m rh l sinin nəticələri məlum olduqdan sonra 2015-ci il may ayının birinci ongünlüyündə qaliblərin iştirakı ilə yekun konserti keçiriləcəkdir.

Yekun konsertin proqramına nömrələrin daxil edilməsi bu qərarla təsdiq edilmiş Təkilat komitələsinin və Münsiflər Heyətinin səlahiyyətinə aiddir.

IV. Qaliblərin mükafatlandırılması

1. II yekun m rh l d müvafiq qiyətli iştirak etmə və qalib adına layiq görülmüş kollektiv və solo ifaçılar Təhsil Nazirliyinin və Azərbaycan Təhsil

çil ri Azad H mkarlar ttifaqı Respublika Komit sinin diplomu v h diyy l ri il t ltif edilirl r. Qalibl r münsifl r hey tinin protokolunda qeyd olunur. Protokolda öz ksini tapmı t klifl r sas n T kilat Komit si Festivalın yekunları haqqında q rarı t sdiq edir.

Bu bar d q rar q bul edildikd n sonra i tirakçılar musiqinin a a ıdaki janrları üzr mükafatlandırılacaqlar:

- | | |
|---|-----------------------------|
| - xalq çal ı al tl ri ansamblı | - I, II, III yerl r |
| - xor kollektivl ri | - I, II, III yerl r |
| - r qs kollektivl ri (müasir, milli, solo) | - I, II, III yerl r (9 yer) |
| - b dii qira t | - I, II, III yerl r |
| - a ıq musiqisi | - I, II, III yerl r |
| - vokal (xalq mahnıları, müasir musiqi, b st kar mahnıları) | - I, II, III yerl r (9 yer) |
| - mu am | - I, II, III yerl r |

Ali m kt b t l b l rinin b dii yaradıcılıq festivalının

T K LAT KOM T S

1. *Qurbanov Firudin sa o lu* - *T hsil nazirinin müavini, h ms dr*
2. *sg rov aiq h d o lu* - *AT AH Respublika Komit si s drinin müavini, h ms dr*
3. *M mm dov Vasif Vaqif o lu* - *T hsil Nazirliyinin M kt bd nk nar f aliyy tin t kili öb sinin müdir v zi, üzv*
4. *N zirov Rüst m M mm d o lu* - *AT AH Respublika Komit sinin M d ni-küt l vi v idman i l ri öb sinin müdiri, üzv*
5. *Salmanova Maral Saday qızı* - *T hsil Nazirliyi M kt bd nk nar f aliyy tin t kili öb sinin aparıcı m sl h tçisi*
6. *Hüseynov F qan M mm dhüseyn o lu* - *T hsil Nazirliyi M kt bd nk nar f aliyy tin t kili öb sinin m sl h tçisi, üzv*

**Ali m kt b t l b l rinin b dii yaradıcılıq
festivalının keçirilm si üzr**

MÜNS FL R HEY T

1. *lizad Fir ngiz lia a qızı* - *Az rbaycan B st karlar ttifaqının s dri, Az rbayjan Respublikasının xalq artisti, münsifl r hey tinin s dri*
2. *Muradova T ran Hüseyin qızı* - *nc s n t gimnaziyasının xoreografiya öb sinin müdiri, Az rbaycan Respublikasının xalq artisti, üzv*
3. *Baba V ziro lu*
(*M simov Baba V zir o lu*) - *Az rbaycan Respublikasının m kdar inc s n t xadimi, üzv*
4. *Mirm mm dli Nail A abala qızı* - *Az rbaycan Dövl t Pedaqoji Universitetinin mü llimi, Az rbaycan Respublikasının m kdar inc s n t xadimi, üzv*
5. *C f rov Samir Qadir o lu* - *Az rbaycan Milli Konservatoriyasının ba mü llimi, Az rbaycan Respublikasının xalq artisti, üzv*
6. *Quliyev Hafiz M h rr m o lu* - *Akademik Opera v Balet Teatrının ba rejissoru, Az rbaycan Respublikasının m kdar inc s n t xadimi, yekun konsertin qurulu çu rejissoru*